



Olimpiya



www.olimpnews.az
www.olimpiyadunyasi.az

Azərbaycan Milli Olimpiya Komitəsinin qəzeti

№59 (1329), 3 - 5 oktyabr 2017-ci il

Qəzet 2001-ci ildən çıxır.



Bakıda Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının açılış mərasimi keçirilib

Oktyabrın 2-də Bakıda Ümumdünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının açılış mərasimi keçirilib. Əvvəlcə boksun tarixindən bəhs edən videoçarx nümayiş olub. 164 üzv ölkə rəsmisinin iştirak etdiyi tədbirdə Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov, Milli Məclisin Gənclər və İdman

Avropa Boks İttifaqının rəhbəri Bob Loqist və tanınmış boksçular iştirak ediblər. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tədbirdə dünyanın ən məşhur boksçularının iştirak etdiyini vurğulayaraq, Konvensiyanın boksun inkişafına yeni təkən verəcəyini diqqətə çatdırıb. Azərbaycanın boks üzrə mühüm nailiyyətlərinin olduğu qeyd edən Azad Rəhimov

Vitali Kliçko yüksək təşkilatçılığa görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O, qeyd edib ki, Azərbaycanda idmanın inkişafı üçün hər cür şərait var. Vitali Kliçko idmana göstərdiyi qayğıya və Konvensiyanın yüksək səviyyədə keçirilməsində dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Sonra əfsanəvi boksçu Evander Holifild Konvensiyanı

Azərbaycanın qadın voleybolçuları Avropa çempionatında dördüncü yeri tutublar Prezident İlham Əliyev milli komandamızın çempionatdakı sonuncu oyununa baxıb

Oktyabrın 1-də qadın voleybolçular arasında Avropa çempionatında üçüncü yer uğrunda görüş keçirilib.

Çempionatın bürünc medalları uğrunda Milli Gimnastika Arenasında Azərbaycan və Türkiyə yığma komandaları qarşılaşıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev komandalarnın oyununa baxıb.

Görün idman mübarizəsi şəraitində keçən matçın birinci setində üstün oyun nümayiş etdirən Azərbaycan millisi 25:22 hesabı ilə qalib gəlib. Komandalarnın böyük əzmkarlıq göstərdikləri ikinci setdə Türkiyə voleybolçuları 21:25 hesabı ilə üstün olublar. Beləliklə, ümumi hesab bərabərlişib - 1:1. Qarşılaşmanın üçüncü seti təşəbbüsə yiyələnən Türkiyə yığmasının üstün

lüyi ilə başa çatıb - 14:25. Dördüncü setdə də qalib gələn (8:25) Türkiyə millisi ümumi hesabda qələbə qazanıb - 3:1. Beləliklə, Türkiyə voleybolçuları Avropa çempionatının bürünc medallarına sahib olublar.

Azərbaycan milli komandası çempionatı dördüncü sırada başa vurub.

Xatırladaq ki, Azərbaycanın qadın voleybolçuları indiyədək Avropa çempionatlarında ən yaxşı nəticəni 2005-ci ildə Xorvatiyada keçirilən qitə birinciliyində göstəriblər. Həmin vaxt millimiz Avropa çempionatlarında ilk dəfə iştirak etməsinə baxmayaraq, dördüncü yeri tutub. Azərbaycanın qadın voleybolçuları həmin çempionatdan başlayaraq, sonrakı qitə birinciliklərinin final mərhələlərində çıxış ediblər.

Cüdoçularımız Zaqreb Qran-prisini bir medalla başa vurublar

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışına yekun vurulub. 47 ölkədən 294 (185 kişi, 109 qadın) cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan idmançıları da qüv-



vələrini sinayıblar. Komandamız yarışa bir qızıl medalla başa vurub. Yığmamıza yeganə qızıl medalı 73 kq çəki dərəcəsinə mübarizə aparan Rüstəm Orucov qazanıb. İdmançımız Zaqrebdə Xorvatiya, İtaliya, Yaponiya, Braziliya və İsveç təmsilçilərini məğlub edib.



Sağlam cəmiyyətdə bütün uğurlara yiyələnmək mümkündür

Səh. 3



Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, WBC-nin prezidenti Maurusio Süleyman,

Məhəmmədrosul Məcidovun Almaniya üçqat dünya çempionu adını qazandığını xatırladıb.

Sonra Konvensiyada iştirak edən çempionlar təqdim edilib.

açıq elan edib və WBC-nin inkişafındakı xidmətlərinə görə, qurumun Direktorlar Şurasının üzvü Ceyms Naveyo xüsusi mükafat təqdim olunub.

Gimnastımız Dünya kubokunun qızıl medalına sahib olub



Sentyabrın 29-30-da Portuqaliyanın Lole şəhərində keçirilən tamblinq üzrə Dünya kubokunda gimnastımız Mixail Malkin qızıl medala sahib olub.

Yığma komandamızın üzvü Mixail Malkin 20-dən çox ölkənin iştirak etdiyi yarışda inamlı çıxış nümayiş etdirərək həm təsnifat mərhələsində, həm də finalda hakimlərdən ən yüksək xal almağı bacarıb. Gimnastımız bütün rəqiblərini geridə qoyaraq, Dünya kubokunun qızıl medalına yiyələnib.

Xatırladaq ki, tamblinqçimiz bu ilin fevral ayında Bakıda təşkil olunmuş Dünya kuboku mərhələsində gümüş medal qazanıb. Mixail Malkini qarşıda oktyabr ayının ilk həftəsində İspaniyada (Valladolid) keçiriləcək beynəlxalq turnir və Sofiyada təşkil ediləcək dünya çempionatı gözləyir.



ÇEMPIONLARIN YUBİLEY TƏƏSSÜRATLARI

Səh. 2

Olimpizm



Olimpiada-2026 uğrunda mübarizə davam edir



ABŞ Milli Olimpiya Komitəsi (MOK) İcraiyyə komitəsi oktyabr ayının 13-də 2026-cı və 2030-cu illərdə keçiriləcək Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün iddia ərizəsi verməyi planlaşdırır.

ABŞ MOK-un icraçı direktoru Skott Blekman əmin olduğunu bildirib ki, ev sahibliyi üçün bir neçə

şəhər öz namizədliyini təqdim edəcək. Bundan əvvəl xəbər verildirdi ki, ABŞ şəhərlərindən Denver və Solt-Leyk-Siti Olimpiya Oyunlarına ev sahibliyi etmək arzusundadırlar.

Olimpiada-2026-ya ev sahibliyi etmək üçün İsveçrənin Sion, Norveçin Lillhammer, Kanadanın Kalqari və Avstriyanın İnsbruk şəhərləri namizədlik ərizəsi ilə müraciət ediblər.

Məlumat üçün bildirik ki, 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarının ev sahibliyi edəcək şəhərin adı 2019-cu ildə İtaliyanın Milan şəhərində açıqlanacaq.

Pxençan-2018 Təşkilat Komitəsi söz verib

Pxençan-2018 Olimpiya Oyunları Təşkilat Komitəsi yarışlar zamanı idmançıları ən keyfiyyətli ərzaq məhsulları ilə təmin etməyə söz verib. Bu məqsədlə Koreya kənd təsərrüfatı məhsulları üzrə nəzarət xidməti və Pxençan şəhərinin yerləşdiyi Kanvondo öyaltının rəhbərliyi arasında "Olimpiya kondi"ndə idman-



nəzarət xidməti idmançılara verəcək məhsulların müntəzəm yoxlamasını keçirəcək. Xatırladaq ki, XXIII Qış Olimpiya Oyunları fevralın 9-25-də Koreyanın Pxençan şəhərində keçiriləcək.

WADA siyahını açıqlayıb

Beynəlxalq Antidoping Agentliyi (WADA) 2018-ci il yanvarın 1-dən etibarən alkoqolu qadağan olunmuş maddələrin siyahısından çıxaracaq. Bu barədə qərar WADA İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

çılarının və qonaqlarının yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması barədə müqavilə imzalanıb.

Müqaviləyə əsasən, bütün ferma və ərzaq təhizatçıları təqdim etdikləri məhsulların tam keyfiyyətinə təminat verəcəklər. Keyfiyyətə

Əvvəllər hava, avtomobil idmanı və motorlu su idmanı, eləcə də kamandan oxatmada qadağan olunan alkoqol 2018-ci ildəki siyahıya daxil edilməyib. Həmin idman növləri üzrə beynəlxalq federasiyalara dəyişik-



liklər barədə məlumat çatdırılıb ki, onlar qaydaları yeniləyib bilsinlər.

WADA 2018-ci il üçün qadağan olunmuş preparatların siyahısını açıqlayıb. Beynəlxalq qurumun prezidenti Kreyq Ridi bununla bağlı deyib: "Hər il yenilənən siyahı qüvvəyə minməmişdən 3 ay əvvəl ictimaiyyətə təqdim olunur. Burada məqsəd odur ki, maraqlı tərəflər, xüsusilə də idmançılar və onların rəhbər heyəti dəyişikliklər barədə xəbərdar olsunlar. Bütün idmançıların öz ölkələrinin antidoping təşkilatları ilə sıx əlaqədə olması son dərəcə mühüm məsələdir".



Milli Olimpiya Komitəsi

1992
25
2017

ÇEMPIONLARIN YUBİLEY TƏƏSSÜRATLARI

Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasından 25 il ötür. Ötən müddət ərzində qazanılan uğurlarda, əldə olunan nailiyyətlərdə təbii ki, idmançılarımızın da böyük əməyi vardır. "Olimpiya dünyası" qəzeti Milli Olimpiya Komitəsinin 25 illik yubileyi münasibəti ilə Olimpiya çempionlarımızın fikirlərini oxuculara təqdim edir.

"Yığma komandamız Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edir"

Rəfiqə Şabanova,
Monreal-1976 Yay Olimpiya Oyunlarının çempionu:



- Ötən 25 il ərzində Olimpiya Hərəkatı, Olimpiya idealları respublikamızda geniş şəkildə təbliğ olunub. Biz çox sevirik ki, Azərbaycanın olimpiyaçılardan ibarət yığma komandası bu dünyanın mötəbər idman tədbiri olan Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edirlər. İdmançılarımız hər olimpiadadan sonra nailiyyətlərini bir qədər də yaxşılaşdırır və ölkəmizə daha çox medallar qazandırır. I Avropa Oyunlarında, Rio-2016 Olimpiadasında, IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın əldə etdikləri yüksək nailiyyətlər Azərbaycan Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə sanki bir töhfə idi. Qazanılan uğurlar, təbii ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində olimpiyaçılarımızın Azərbaycan idmanına verdiyi töhfələrdir. Çalışacağıq ki, idman qüdrətimizi bundan sonra da bütün dünyaya nümayiş etdirək. Bütün Azərbaycan xalqını bu yubiley münasibəti ilə təbrik edir və xalqımıza uğurlar arzulayıram.

"Ölkədə idman və Olimpiya Hərəkatı özünün yüksək inkişaf yoluna qədəm qoyub"

Lyudmila Şubina,
Monreal-1976 Yay Olimpiya Oyunlarının çempionu:



- Yarandığı gündən etibarən beynəlxalq Olimpiya Hərəkatında özünəməxsus iz qoymağı bacaran Milli Olimpiya Komitəsi müəkkəb və şərəfli bir yol keçib. Ötən müddət ərzində ölkədə idman və Olimpiya Hərəkatı özünün yüksək inkişaf yoluna qədəm qoyub, idman sənəsinə qızıl hərflərlə yazılan nailiyyətlər əldə edilib. İdman və Olimpiya Hərəkatına dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan dünyada artıq idman ölkəsi kimi tanınır və yüksək səviyyəli beynəlxalq yarışlara uğurla ev sahibliyi edir.

İdmançılarımızın yüksək səviyyəli beynəlxalq yarışlarda əldə etdiyi nailiyyətlər hər birimizi sevindirir. İnanırıq ki, atletlərimiz bundan sonra da uğurlar qazanaraq, Azərbaycanın bayrağını yüksöklərə qaldıracaqlar.

"Ölkəmizdə idman böyük uğurla inkişaf edir"

Nazim Hüseynov,
Barselona-1992 Yay Olimpiya Oyunlarının çempionu:

- Azərbaycan müstəqillik qazandığı ildə, yəni 1992-ci ildə ölkə idmanı üçün çox mühüm bir addım atıldı. Ölkənin idman və Olimpiya Hərəkatının ali və rəhbər orqanı olan Milli Olimpiya Komitəsinin yaradılması zamanın tələbi idi. Artıq həmin vaxtdan 25 il ötür. Bu illər ərzində Azərbaycanın idmanın inkişafı və təbliği istiqamətində əsaslı işlər görüldü. Ölkəmizdə id-



man böyük uğurla inkişaf edir. Əlbəttə, bu, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir. Qazanılan uğurlar bizi sevindirməyə bilməz. Mən müstəqil Azərbaycanın ilk Olimpiya çempionuyam və bununla fəxr edirəm. Milli Olimpiya Komitəsinin yubileyi münasibətilə hamını təbrik edir, idmançılarımıza yeni-yeni nailiyyətlər arzulayıram.

"Ölkə başçısı olimpiyaçılara və idmançılarımıza hər zaman dəstək olub"

Namiq Abdullayev,
Sidney-2000 Yay Olimpiya Oyunlarının çempionu:

- Milli Olimpiya Komitəsinin 20 illik yubileyi əlamətdar hadisələrdən biridir. Bu mötəbər idman bayramı ölkəmizdə böyük təntənə ilə qeyd olundu. 25 il ərzində Milli Olimpiya Komitəsi dünya və ölkə Olimpiya Hərəkatına, olimpizmə və Olimpiya ideallarına layiqli töhfələr verib. Yola saldıığımız bu müddət ərzində, bir çox sahələrdə olduğu kimi, idmanda da böyük nailiyyətlər əldə olunub. Bu nailiyyətlərin memarı isə, sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevdir. Ölkə başçısı olimpiyaçılara və idmançılarımıza hər zaman dəstək olub. Bu diqqət və qayğı hər zaman hiss edilir. İdmançılarımız da bu etimadı doğrularaq respublikamızı beynəlxalq arenalarda layiqincə təmsil edirlər. Ötən il idmançılarımız Rio-2016 Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək 18 medal qazandı. Sevindirici haldır ki, bu me-



dallardan 9-u gülüşçülərimizin payına düşür. Bu noticə ölkəmizdə gülüşə xüsusi diqqət və qayğıdan xəbər verir. Bir daha Milli Olimpiya Komitəsinin 25 illik yubileyini təbrik edir və gələcək fəaliyyətdə uğurlar arzulayıram.



"Ölkəmizdə idman və Olimpiya Hərəkatı kütləvi xarakter alıb"

Fərid Mansurov,
Afina-2004 Yay Olimpiya Oyunlarının çempionu:

- Ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı geniş vüsət almışdır. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, müstəqilliyinin 27 ilini qeyd edən gənc bir dövlətin idman sahəsində də əldə etdiyi nailiyyətlər yüksək səviyyədədir. Artıq elə bir mötəbər yarış yoxdur ki, idmançılarımız orada ölkəmizi təmsil etməsinlər, medal və mükafatlar götürməsinlər. Təbii ki, bütün bunlar Azərbaycanda idmana dövlətin göstərdiyi hərtərəfli qayğı sayəsində mümkün olmuşdur. Azərbaycanda Olimpiya Hərəkatı artıq önəvi bir şəkil alıb. Ölkəmizin bir sıra mötəbər yarışlara ev sahibliyi etməsi də onun dünya dövlətləri arasında nüfuzunun artmasının bir göstəricisidir. Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə idman və Olimpiya Hərəkatı kütləvi xarakter alıb. Sevindirici haldır ki, idmançılarımız onlara bəslənən etimadı, qayğını layiqincə doğruldular. Bizə qələbə sevinci yaşadan bütün idmançılarımıza təşəkkürümü bildirirəm.

"Azərbaycan idmanı hər il pillə-pillə yüksəlişlərə nail olur"


İlham Zəkiyev,
İkiqat paralimpiya çempionu:



- Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələrdə olduğu kimi, idman sahəsində də bir sıra uğurlu işlər həyata keçirildi. Azərbaycan idmanı hər il pillə-pillə yüksöklərə qalxır. Bu 25 il ərzində idmançılarımız beynəlxalq və dünya miqyaslı yarışlarda uğurlu noticələr əldə ediblər. İdmançılarımız Olimpiya və Paralimpiya Oyunlarında yüksək uğurlar qazanırlar. Bu da Azərbaycan Respublikasının Prezidenti və idmançıların yaxın dostu İlham Əliyevin ölkə idmanına və idmançılara göstərdiyi diqqət və qayğının bəhrəsidir. İdmançılara hər cür şərait yaratdığı üçün ölkə Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm. Bütün Azərbaycan xalqını və idmançıları bu yubiley münasibəti ilə təbrik edirəm.

"Bizim ən böyük nailiyyətlərimizdən biri də uşaq və gənclərin idmana daha sıx bağlanmasıdır"

Elmur Məmmədli,
Pekin-2008 Yay Olimpiya Oyunlarının çempionu:



- Bu gün Azərbaycan dünyanın idman mərkəzinə çevrilib. Son illər ölkəmizdə bir çox nüfuzlu idman tədbirləri, o cümlədən I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları keçirilib. Yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz ölkəmizdə idmanın inkişafından xəbər verir. Şübhəsiz ki, bütün bunlar da ilk növbədə Milli Olimpiya Komitəsinin səmərəli və məqsədyönlü fəaliyyəti ilə bağlıdır. 25 il o qədər çox müddət deyil. Amma bu dövr ərzində Azərbaycan idmanında çox tarixlər yazılıb. Bizim çoxsaylı Olimpiya çempionlarımız, mükafatçılarımız olub və onlar hər dəfə Azərbaycan bayrağını ən yüksək zirvələrdə dalğalandırıblar. İnanıram ki, bundan sonra da belə olacaq. Sözsüz ki, ötən illər ərzində bizim ən böyük nailiyyətlərimizdən biri idmanın kütləvililiyinin təmin olunması, uşaq və gənclərin idmana daha sıx bağlanmasıdır. İnanıram ki, Azərbaycanın idman sahəsində uğurları bundan sonra da bol olacaq.

"Biz də üzərimizə düşən işin öhdəsindən gəlməyə çalışırıq"

Radik İsayev,
Rio-2016 Yay Olimpiya Oyunlarının çempionu:

- Milli Olimpiya Komitəsi 25 ildir fəaliyyət göstərsə də, böyük noticələr əldə edib. İdman təşkilatı Azərbaycanda Olimpiya Hərəkatı və idmanın inkişafında böyük rol oynayır. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev daim idmançıları dəstəkləyir. Cənab Prezidentin daim idmançıların yanında olması, mötəbər turnirdən sonra bizi qəbul etməsi sevin-



dirici haldır. Bu amil ölkədə idmana dövlət qayğısının yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bakıda I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların keçirilməsi bunu bir daha təsdiqləyir. Biz də üzərimizə düşən işin öhdəsindən gəlməyə çalışırıq. İdmanın inkişafında özəvzə rolə malik olan Milli Olimpiya Komitəsinin 25 illik yubileyi münasibəti ilə Azərbaycanın idman ictimaiyyətini təbrik edirəm.



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı”

Uşaq və yeniyetmələrin fiziki və mənəvi tərbiyəsi bütün dünyada əsas prioritetlərdən sayılır. Çünki cəmiyyətinin formalaşmasında sağlamlıq xüsusi əhəmiyyət kəsb edir. Əgər bir gənc sağlam mühitdə fiziki və mənəvi cəhətdən yetişsə, o gələcəyin layiqli vətəndaşı ola bilər. İdman və bədən tərbiyəsi uşaq və yeniyetmələrin, eləcə də hər birimizin həyatında müstəsna rol oynayır. Qeyd etdiyimiz kimi hər bir cəmiyyətdə idmanın inkişafına xüsusi diqqət yetirilir. Elə bu məqsədlə ayrı-ayrı ölkələrdə idmanın və bədən tərbiyəsinin təbliği ilə bağlı maraqlı məlumatları araşdırmağa qərara aldığımız. Nəticədə bəzi faktları diqqətimizi çəkdi. Həmin faktları sonradan ölkəmizlə müqayisə etdik. Məlum oldu ki, Azərbaycanda da idmana və bədən tərbiyəsinə xüsusi diqqət yetirilir. Bir sözlə, ölkəmizdə bu sahənin inkişafında uğurlarımız yetərincədir və bu iş indi də davam etdirilir.

Səhər gimnastikasıdan başlayan yol yeni çempionların yetişməsində xüsusi rol oynamışdır

Araşdırmalar noticəsində idmanda lider olan bir sıra ölkələrin bu sahədə həyata keçirdiyi işləri öyrənməyə çalışdıq.

İlk araşdırmaları keçmiş SSRİ-dən başladıq. Keçmiş sovetlər birliyində idmanın inkişafının hansı istiqamətdə həyata keçirildiyi özünəməxsusluğu ilə fərqlənirdi. Belə ki, SSRİ dövründə bu sahə çoxşaxəli tərzdə təbliğ olunurdu. Burada radio, televiziya, kino və digər vasitələrlə idman insanlara aşılardı. Bu cəmiyyətdə idman mətbuatı qısa zaman ərzində vüsət almağa başlayıb. Statistiki rəqəmlərə nəzər salsaq görərik ki, 1960-cı ildə SSRİ-də “Fizkultura və Sport” adlı nəşr işi qəyid görürdü. Amma həmin ildən etibarən idmana aid 159-a qədər kitab çap olundu. 7 milyon tirajla nəşr olunan bütün itifaqın respublikalarına yayılmağa başladı. İdmanın nəşrlər vasitəsi ilə təbliğati müsbət nəticə verdi. Nəşrlərdə idmanın və bədən tərbiyəsinin insan orqanizminə faydası xüsusi qeyd olunurdu. 1961-ci ildə SSRİ-də nəşr olunan qəzetlər 14-ə, jurnallar isə 16-ya çatdı. Ölkədə təxminən 12-ye yaxın bülleten hazırlanırdı. 3 milyon tirajla nəşr olunan qəzet, jurnallarda təcrübəli mütəxəssislərin məsləhətləri yer alırdı. Radio, TV-də, kino, almanaxlarda, cizgi filmlərində idman və bədən tərbiyəsi əsas meyar götürülürdü. Fiziki hazırlıq, gimnastikaya, sağlam həyat tərziyə, qidalanmaya aid mövzular yetərincə idi. Məqsəd uşaq və yeniyetmələrə bu barədə məlumat vermək, onların gələcəkdə pis vərdətlərdən uzaq olması idi.

Sovet filmlərinin təxminən 70 faizində rejissorlar bu sahəni qabartmağa çalışırdı. Həmin filmlər uğur qazanmaqla yanaşı, təb-

stadionlarda keçirirdilər. Mütəxəssislərin fikrincə, SSRİ idmanın və bədən tərbiyəsinin təbliğində özünü təsdiq edə bilmişdi. Bununla da insanların pis vərdətlərdən uzaqlaşmasında idman yeni bir səhifə açmışdı. Səhər gimnastikasıdan başlayan yol yeni çempionların yetişməsində xüsusi rol oynamışdı.

“Sağlam bədəndə sağlam ruh olar”, “İdman sağlamlığın rəhbəridir” və bu kimi digər şüarlar elə həmin dövrdə yaranmışdı. Sovet dövründə uşaqlara öyrədilən bu məhni deyənləri özündə eks etdirirdi. “Kim sevirso idmanı, bir, iki, üç, dörd. Poladdan olar canı”.

İnsanlar fiziki tərbiyənin hansı əhəmiyyətə malik olduğunu anlayırlar

SSRİ süquta uğradıqdan sonra onun tərkibində olan respublikalar müstəqillik əldə etdilər. Amma müstəqilliyin ilk illərində həmin respublikalar özünün quruluşunu yenidən bərpa etməyə başladılar. Bu proses Rusiya üçün də xarakterik oldu. Yenidən müstəqil olan respublikalar kimi Rusiya da hər bir sahədə yenidən başladı. Vaxtilə SSRİ bayrağı altında çıxış edən ölkənin bayrağını ayrı-ayrı arenalarda dalğalandıran bəzi atletlər və məşqçi-mütəxəssislər öz ölkələri üçün çalışmağa başlamışdılar. Burada Azərbaycanlı idmançılar və onların məşqçiləri də xüsusi qeyd etmək olar. Tezliklə Rusiya SSRİ dövründə idman sahəsində liderliyini qaytarmaq üçün bir sıra islahatlar həyata keçirdi. Yeni proqramlar və layihələr icra üçün tərtib olunmağa başladı. Həmin dövr üçün Rusiyada idmanın kütləvililiyinə nail olmaq vacib idi. Yaxşı başa düşürdülər ki, idman və bədən tərbiyəsi cəmiyyət üçün gərəkdir. Buna nail olmaqla ürək-damar xəstəliklərinin qarşısını almaq, narkomaniya və spirtli içkilərdən istifadəyə mane olmaq, insanların fiziki və tərbiyəsinə yenidən formalaşdırıb, yüksək həddə çatdırmaq lazım idi. Əvvəlki ənənələrdən istifadə edib, yararlanmaqla rusiyalı mütəxəssislər çıxış yolu tapmağa cəhd etdilər. Uşaq və yeniyetmələrin idmana cəlb olunması prosesi sürətləndi. Keçmişdə olduğu kimi, uşaq bağçalarında, internatlarda və məktəblərdə fiziki tərbiyə dərsləri ciddi nəzarətə götürüldü. Perspektivli uşaqların idmana cəlb olunmasına maneələr yaranmadı. Rusiyada idman ovşokindən yaxşı vəziyyətə gətirildi. Rusiya idman sahəsində dünyadakı liderliyini geri qaytarmağa müvəffəq oldu. İdmanın əksər növlərində rusiyalı idmançılar əsas yerlər üçün mübarizə aparmağa başladılar. Rusiyalı sosioloqların bu barədə



duğunu anlayırlar. Çünki idman və bədən tərbiyəsi kütləvi hal alan cəmiyyətdə və ölkədə sosial rifah, sağlam düşüncə yaxşı olur, insanların uzunömürlüüyü artır, xəstəliyə yoluxma təhlükəsi minimuma enir.

ABŞ-da idmanın kütləvililiyi əsasən tələbələr üzərində qurulub

Dünyada idman və bədən tərbiyəsinin inkişafına görə ABŞ ilk üçlükdə yer alır. Bu ölkədə idmana çoxşaxəli yanaşmalar var. ABŞ-da idmanın kütləvililiyi əsasən tələbələr üzərində qurulub. Hər bir ali təhsil ocağının nəzdində müxtəlif növlər üzrə komandalar təşkil edilib. Tələbələrin sağlamlığına xüsusi diqqət yetirən yerli hökumət onlar üçün hər bir şərait qurub. Hər il ölkədə idmanın inkişafı üçün milyonlarla vəsait xərclənilir. Belə ki, Amerikanın adlı-sanlı universitetlərində və kolleclərində beysbol, basketbol, hokkey, Amerika futbolu, Avropa futbolu, idman gimnastikası, tennis, su polosu, atletika və qolf üzrə komandalar təşkil edilib. Komanda üzvləri üçün xüsusi toqadırlar və imtiyazlar ayrılıb. Təhsildə heç bir güzəştə getməyən universitet və kollec rəhbərliyi yalnız idmançı tələbələrə bu şəraiti yaradır. Nəticədə idmana olan maraq artır, idman və bədən tərbiyəsi kütləvi hal almağa başlayır. Tələbələr idmanla məşğul olur, sağlamlığını qoruyur, pulsuz təhsil alır, həm də pul qazana (maas) bilirlər. Lakin bir məsələ də var ki, tələbə universiteti digəri ilə dəyişsə, bu corimo ilə noticədir. Hər halda Amerika idmanı bu və ya digər yolla inkişaf edir. Nəticə isə göz qabağındadır. Statistika nəzər salsaq görərik ki, təkcə Olimpiya Oyunlarında amerikalı idmançılar müasir Olimpiya Oyunlarından üzü bu tərəfə (1894-cü il) 2500-dən artıq medal qazanıblar. Həmin dövrdən Rio 2016-ya qədər ABŞ millisini təxminən minə qədər Olimpiya çempionu var. Ölkədə idmanın hər bir növü ilə məşğul olmaq üçün infrastruktur mövcuddur. Hər bir qurumun, təşkilatın öz idman cəmiyyəti var. Oradakı zallarda istənilən vaxt məşq edib, hovuzlarda üzmək olur. ABŞ-da radio və TV-lər on kiçik idman tədbirlərini canlı yayımlayır. Təməşçilərdə idmana həvəs oyatmaq üçün bir sıra layihələr və viktorinalar təşkil edilir. Bir sözlə, ABŞ-da idman çox sevilir.

Yaponiyada fiziki tərbiyə müəlliminin məvacibi böyük zavod rəhbərinin maaşı ilə müqayisə olunur

Bütün dünyada olduğu kimi, Yaponiyada da insanların sağlamlığına xüsusi diqqət yetirilir. Yaponlar düşünür ki, cəmiyyətdə nə qədər sağlam insan çox olarsa, o qədər uğura nail olmağa mümkündür. Gündoğar ölkədə idmandan əvvəl fiziki tərbiyə əsas götürülür. Yaponiyada bir fiziki tərbiyə müəlliminin bir saat üzrə məvacibi böyük zavod rəhbərinin maaşı ilə müqayisə olunur. Məktəblərdə təxminən idmanın 8-10 növü üzrə məşqçilər

təşkil edilir ki, onları da ayrı-ayrı müəllimlər tədris edirlər. Yaponiyalı uşaqların sağlamlığına xüsusi diqqət yetirilir. Belə ki, birinci sinifdən etibarən hər bir uşaq sınaqdan keçirilir. Onların orqanizmi, dünya görüşü və dözümlüliyü yoxlanılır. Yararlı olmayan uşaqlara ayrıca diqqət yetirilir. Müəllimlərdən tələb olunur ki, həmin uşaqlarla daha ciddi məşğul olunsun. Məktəblərdə uşaqlara düzgün qidalanma dərsləri də keçirilir. Burada ciddi qayda qanunlar tətbiq edilir. Məktəblərin nəzdində klublar yaradılıb ki, yaponlar

göhrə həyata keçirilir. Gənclərimiz ölkəmizi bir çox sahədə yüksək səviyyədə təbliğ edirlər. Bu işlərdə Təhsil, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri də böyük rol oynayır. İstedadlı, intellektual, savadlı gənclərə özlerini ölkəmizdən kənar da göstərə bilmələri üçün lazımi şərait yaradılır. Gənclərimiz, demək olar ki, bütün sahələrin - təhsil, idman, mədəniyyət, incəsənət və s. inkişafında dünyanın müxtəlif güşələrində Azərbaycanı təmsil edir və bununla bərabər

milli-mənəvi dəyərlərimizi də təbliğ edirlər. Bu da təbii ki, bütün sahələrin yüksəlişində, ölkənin inkişafında özünü bariz şəkildə göstərir.

Gənclərin fiziki sağlamlığı yalnız paytaxtı əhatə etmir

Sovet dövründən başlayaraq Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafına xüsusi əhəmiyyət verilib. Düzdür, sovet dövründə uşaq və gənclərin fiziki və mənəvi inkişafına böyük diqqət ayrılırdı. Amma indiki kimi deyil. Bununla belə, uşaq və gənclərin təhsilinə, tərbiyəsinə, onların uşaq və gənclər üçün olan yaradıcılıq klublarına, dərnlərə, məşqçilərə gətirilməsinə, müxtəlif sahələrdə bacarıqlarını üzə çıxarmasına şərait yaradılırdı. Azərbaycanın əksər bölgələrində uşaq və gənclər üçün yaradıcılıq evləri, idman dərnləri, şahmat klubları fəaliyyət göstərirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə dövlətimiz bu sahəyə daha böyük diqqət yetirdi. Fəxrli deyə bilərik ki, hazırda dövlət səviyyəsində uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradılıb. Bu gün uşaq və yeniyetmələrimiz idmana, intellektə, geniş dünyagörüşünə yiyələnirlər.

Sevindirici haldır ki, son dövrlərdə nəzərə alınmayan dərəcədə əhəmiyyətli olan uğurlar var. Uşaq və gənclərin böyük hissəsi idmanla məşğul olur, incəsənət təmayüllü müxtəlif kurslara, dərnlərə gedir, musiqi məktəblərində oxuyurlar. Bu da xoş haldır ki, indi uşaq və gənclər arasında teatrlara, özəfəaliyyət dərnlərinə gedənlərin sırasında əhəmiyyətli dərəcədə artım var. Bu da faktdır ki, onlara bu şərait dövlət tərəfindən yaradılıb.

Əvvəlcə onu deyək ki, hazırda ümumtəhsil orta məktəblərinin, eləcə də kollec və ali təhsil ocaqlarının əksəriyyətində tələb olunan avadanlıqlarla təchiz olunan idman zalları fəaliyyət göstərir. Bu zallarda uşaq və gənclər öz fiziki sağlamlığının qeydində qalırlar. Bundan başqa, qəsəbələrin çoxunda ayrıca idman zalları, futbol meydanları var və bu məkanlarda da uşaq və gənclərin aktiv olduğunu müşahidə edirik. Bu gün fiziki inkişafı bağlı görülən tədbirlər sırasında idmanın inkişafına strateji yanaşma mövcuddur. Bu sahədə nəzərdən qaçmayan çox inco məqamlardan biri odur ki, gənclərin fiziki sağlamlığına yalnız paytaxtda və iri şəhərlərdə deyil, bölgələrdə, ucqarlarda, oyalotlarda da ciddi fikir verilir. Son illər Azərbaycanın ən ucqar rayonlarında belə on müasir standartlara cavab verən idman zalları və qurğuları dövlətin maliyyəsi və dəstəyi hesabına vətəndaşların, əsasən də yeniyetmə və gənclərin istifadəsinə verilir. Böli olduğu kimi, bu qurğularda məşq edən uşaq, yeniyetmə və gənclər arasında xeyli sayda pəşokar idmana gələnələr var. Bakı ilə yanaşı, bölgələrdə də on yeni idman texnologiyaları ilə təchiz edilən Olimpiya kompleksləri tikilərək istifadəyə verilib. Bunun noticəsidir ki, hazırda Azərbaycan beynəlxalq aləmdə, ən mötəbər yarışlarda ölkəni təmsil edən idmançılara görə idmançı ölkəsi olaraq tanınır. Bu da dövlətimizin böyük uğurlarındandır. İdman hər bir dövləti tanıdan, təbliğ edən bir sahədir. Qeyd etdiyimiz kimi, ölkəmizin də bu sahədə xeyli nailiyyəti var. Sevindirici haldır ki, bu böyük nailiyyətlər dönməz xarakter almışdır.

Anar Əhmədov

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.



liqatə dəstək verirdi. Ölkədə istehsal olunan 200-ə qədər bədii və sənədli filmlərdə bədən tərbiyəsi və sağlam həyat tərzi təbliğ olunurdu. Ali təhsil ocaqlarında tələbələrə bu mövzuda 84 minə qədər leksiya oxunmuşdu. Orta məktəblərdə səhər gimnastikasına, gigiyenaya, bədən tərbiyəsi dərslərinə ayrıca saatlar ayrılırdı. İdman insanların həyat tərziyə çevrilməsinə desək yanlışdır. İnsanlar asudə vaxtlarını idman zallarında və

fikirlerini araşdırarkən bir sıra məqamlar üzə çıxdı. Onları ümumiləşdirib deyə bilərik ki, Rusiyada bədən tərbiyəsi və idman kütləvi hal almağa başlayıb. Yığma komandalarda rusiyalıların ayrı-ayrı millətlərdən olan atletlər çıxış etsə də, sağlam həyat tərzi, nisbətən olsa da, həmin cəmiyyətdə stabildir. Sosioloqlar düşünür ki, bu gün rusiyalı gənclər pis vərdətlərdən nisbətən uzaqdırlar. İnsanlar fiziki tərbiyənin hansı əhəmiyyətə malik ol-



Yığma komandamız Avropanın ən yaxşısı seçilib

Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağırlıqaldırma yarışında Avropa birinciliyi başa çatıb.

Yarışda 40-a yaxın ölkədən 264 atlet medallar uğrunda mübarizə aparıb. Azərbaycan ağır atletika yığmasının yeddi üzvü yaş 15-ə qədər olan atletlərin mübarizəsində qüvvəsini sinayıb. Onların birdənqaldırma və tokenla qaldırma hərəkatları, həmçinin toplamda qazandıqları medal sayı 11-ə bərabər olub. Bunlardan altısı qızıl, ikisi gü-

müş, üçü bürünc medaldır. Rüstəm Qasimov (56 kq) birdənqaldırma, tokenla qaldırma və iki hərəkatın cəmiyyətində qızıl, Tarmenxan Babayev (85 kq) birdənqaldırma, tokenla qaldırma və iki hərəkatın cəmiyyətində qızıl, Rəhman Kazimov (94 kq) birdənqaldırma və iki hərəkatın cəmiyyətində gümüş, tokenla qaldırma bürünc, Elşon Məmmədov isə (50 kq) birdənqaldırma və iki hərəkatın cəmiyyətində bürünc medallara layiq görülüb.

Azərbaycanın yeniyetmə oğlan ağırlıqaldırma yarışında Avropa birinciliyinin ən yaxşı komandası seçilib.

Həmçinin yığma komandamızın üzvləri yeddi Avropa rekordunu yeniləməklə də yadda qalıblar. Rüstəm Qasimov birdənqaldırma hərəkatında, Tarmenxan Babayev isə üç dəfə tokenla qaldırma, 3 dəfə də toplamda Avropa rekordlarını yeniləyiblər.

Yaşı 17-yə qədər olan atletlərin mübarizəsində isə qızlar arasında Səbinə Əzimova (53 kq) qızıl medala sahib çıxaraq, üçqat Avropa çempionu tituluna yiyələnib. Səbinə Əzimova Sinkleyn cədvəli üzrə hesablanan reytingdə yeniyetmələr arasında Avropa birinciliyinin ən güclü qadın atletləri arasında ikinci yeri tutub.

Beləliklə, Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası Kosovoda tarixi uğura nail olublar.

Oktyabrın 2-də Xaçmaz Olimpiya İdman Kompleksində 2005-2006-cı illər təvəllüdü oğlan və qızlar arasında XI Respublika Oyunlarının ağırlıqaldırma üzrə yarışları start götürüb. Yarışda müxtəlif idman məktəbləri, cəmiyyət və klubların üzvləri çıxış edirlər. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatlığı ilə keçirilən yarışda 200-dən çox yeniyetmə ağırlıqaldırma mübarizə aparır. Turnir oktyabrın 6-da yekun vurulacaq.

Yubiley

Həyatda elə insanlar var ki, sanki idman üçün yaranmışlar. Onların bədən ölçüləri, anadangəlmə fiziki imkanları bunu deməyə əsas verir. Hansı sahədə çalışmalarından asılı olmayaraq, idman belə insanların həyatından qırılmaz xətt kimi keçir. Professor, pedaqoji elmlər doktoru, Əməkdar müəllim, Gürcüstan Təhsil Elmləri Akademiyasının akademiki Çingiz Bədəlov da məhz belə insanlardandır. İdmana kiçik yaşlarından bağlanan Çingiz müəllim həm də "Luç" Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının sədr müavini.



Çingiz Bədəlov dərslərlə gənclər arasında rekord müəyyənəndir. O, 1950-ci ildə keçirilən ümumittifaq yarışlarında 80 m məsafəyə maneolrlə qaçışda 11 saniyə notu ilə gənclər arasında rekorda sahib olub. Gənclər arasında Azərbaycan atletikasında özünəməxsus xidmətləri olan, təcrübəli məşqçi Əfqan Səfərovanın rəhbərliyi altında çalışıb.

Çingiz Bədəlov idmanın voleybol növünə də böyük maraq göstərib. Boyunun 1.84 sm olması onun bu idman növü ilə məşğul olmasında vacib rol oynayıb. Uzun müddət "Dinamo" İdman Cəmiyyətində fəaliyyət göstərən Çingiz müəllim V.Busalayev, A.Makarovun, P.Eydelman kimi ta-

nınmış voleybolçularla birlikdə Azərbaycan yığma komandasının heyətində oynayıb. Çingiz Bədəlov 1970-ci illərdə ölkənin atletika federasiyasına rəhbərlik edib. İdmana borclu olduğunu deyən qəhrəmanımız bu gün ölkədə idman və Olimpiya Hərəkatına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan məmnundur. Onun sözlərinə görə, insanın sağlamlığı öz əlindədir, təkli tənbəl olmayan. İdmanı sevsən və ona həyatında yer verərsən.

Çingiz müəllim karyerasında idmanla bərabər, təhsil, elmi fəaliyyətinə də yer ayırmağı bacarıb. O, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan Universiteti) 1954-cü ildə bitirib. Bir müddət Bakı Dənizçilik Məktəbində rus dili fənnini tədris edib. 1961-ci ildən 2012-ci ilə kimi məzunu olduğu ali təhsil ocağında çalışıb. 35 il Rus dili və Ədəbiyyatı Tədrisinin Metodikası kafedrasına başçılıq edib. Çingiz Bədəlov rus dilinin tədrisi ilə bağlı 100-dən çox elmi məqalələrin müəllifidir.

Ona uzun ömür, cəsarət və həmişə belə gümrah olmağı arzulayırıq.

Səadət Həkiyeva

Oleq Krapivinın şərəfinə turnir keçirilib

Əməkdar Bədəlov Tərbivəsi və İdman Xadimi Oleq Krapivinın şərəfinə sərbəst gülüş üzrə V açıq Respublika turniri keçirilib.

Şamaxı Olimpiya İdman Kompleksində keçirilən yarışlarda Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Qırğızıstanı təmsil edən 288 yeniyetmə gülüşçü mübarizə aparıb. 10 çəki dərəcəsi üzrə qüvvələrini sınayan pəhləvanlar medallar uğrunda yarışmışlar. Yarışın nəticələrinə görə, Cəlilabad, Abşeron, Astara, Sabirabad, Şağan, eləcə də Rusiya təmsilçiləri fəxrli kürsünün ən yüksək pilləsində yer alıblar. Qaliblər yarışın təşkilatçıları tərəfindən diplom, medal, kubok və qiymətli hədiyyələrə mükafatlandırılıblar.



Yarış çərçivəsində Şamaxı şəhərində Oleq Krapivinın adını daşıyan "Şirvan" gülüş klubunun açılışı olub. Mərasimdə Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov, Azərbaycan Kikboks Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev və deputat Kamran Nəbizadə, Ukrayna Gülüş Federasiyasının prezidenti Elburus Tədeyev və veteran gülüşçü Oleq Krapivin iştirak ediblər.

Futbol... Futbol... Futbol...

Millimizin çəxrlərlə oyun üçün heyəti açıqlanıb

Azərbaycan millisinin heyəti açıqlanıb. Baş məşqçi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsinin son qarşılaşmaları üçün 24 futbolçuya ehtiyac duyub.

Komandamız oktyabrın 5-də Bakıda Çexiya millisini, 3 gün sonra Kayzerlauternə Almaniyaya yığması ilə qarşılaşacaq.

Xorvatiyalı mütəxəssis sentyabrda keçirilən seçmə oyunlara dəvət etdiyi heyətdə cüzi dəyişikliklər edib. Zədəli Səlahət Ağayev, Emil Balayevlə əvəzlənən Robert Prosineçki Ağabala Ramazanova da "24-lük"də yer verməyib.



Qapıçılar: Kamran Ağayev ("Mlada Boleslav", Çexiya), Anar Nəzirov ("Ziro"), Emil Balayev ("Səbail");
Müdafiəçilər: Tofiq Quliyev ("İnter"), Bodavi Hüseynov, Rəşad Sadiqov, Maksim Medvedev (hamısı "Qarabağ"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Məhəmməd Mirzəbəyov, Ruslan Əbişov (hər ikisi "Neftçi"), Ürfan Abbasov ("Qəbələ");

Yarımmüdafiəçilər: Rəhif Əmirquliyev, Qara Qarayev, Məhəmməd Əfrən İsmaylov, Riçard Almeyda (hamısı "Qarabağ"), Dmitri Nazarov ("Auc", Almanya), Təmkin Xəlilzadə ("Ziro"), Cavid Hüseynov ("Qəbələ"), Araz Abdullayev ("Anortosis", Kipr) Namiq Ələsgorov ("Neftçi");

Hücumçular: Ruslan Qurbanov ("Qəbələ"), Rəhil Şeydayev ("Qarabağ"), Renat Dadaşov ("Ayntraxt", Almanya).

"Qarabağ"ın futbolçusu milliyyə çağrılıb

DÇ-2018-in seçmə mərhələsində İspaniya və İtaliya ilə qarşılaşacaq Albaniya millisinin heyəti açıqlanıb. "Qartallar"ın baş məşqçisi Kristian Panuççinin siyahısına 26 futbolçu düşüb.

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli də 44 yaşlı baş məşqçinin rəhbətini qazananlardan biridir.

Albaniya milli İspaniya komandası ilə oktyabrın 6-da səfərdə, İtaliya yığması ilə isə oktyabrın 9-da evdə üz-üzə gələcək.

Qeyd edək ki, 8 turdan sonra albanlar G qrupunda 13 xalla 3-cü pillədə qərarlaşıblar.

"Mübarizəni qrup mərhələsi ilə məhdudlaşdırmaq haqda düşünürük"

Futbol üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb. Sloveniyanın paytaxtı Lyublyanada keçirilən tədbirdə qitənin ən güclü 12 komandası 4 qrupa bölünüb.

2018-ci il yanvarın 30-dan fevralın 10-dək keçiriləcək yarışın meydan sahibləri Sloveniya millisini A qrupunun 1-ci komandası kimi püşkdən kənar qalıb. Digər 11 yığma isə püşkməyə, əsasən, qruplara ayrılıb.

Ardıcıl 5-ci dəfə final mərhələsində iştirak edəcək Azərbaycan millisinin rəqibləri də məlum olub. Püşkə 2-ci sətərdən qatılan yığmamız İspaniya və Fransa yığmaları ilə eyni qrupa düşüb.

Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev "Olimpiya dünyası" qəzetinə verdiyi açıqlamada püşkməni dəyərləndirib: "İspaniya çətin rəqibdir, amma Azərbaycan millisini də asan məğlub olacaq komanda deyil. Artıq 5-ci dəfədir ki, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışıq. Deməli kifayət qədər təcrübəmiz var. Oyunlara qədər qalan vaxtı düzgün dəyərləndirməli, ciddi hazırlaşmalıyıq. Mübarizəni qrup mərhələsi ilə məhdudlaşdırmaq haqda düşünürük. Razıyam, bu gün İspaniya dünyada ən güclü yığmalardan biridir. Sonuncu dünya çempionatında bürünc medal da, zəif rəqib deyillər. İndi qrupumuzun favoriti onlar hesab edilir, amma biz sona qədər mübarizə aparacağıq. Fransaya gəldikdə, onlar ilk mərhələdən bura qədər uzun yol qət ediblər. Üstəlik, play-offda Xorvatiya kimi komandanı yarışdan kənarlaşdırıblar. Halbuki onlar da son illərdə final mərhələsinin iştirakçıları sırasında görməyə alışdığımız rəqiblərdəndir. Deməli Fransa komandası hazırda yüksəlişdədir. Bir faktı da vurğulayım ki, yığmamıza indi bütün komandalər hörmətlə yanaşır. Bu da əbəs yerə deyil. Dünya çempionatında nümayiş etdirdiyimiz oyunlar, eləcə də ardıcıl Avropa çempionatının final mərhələsində iştirakımız və qazandığımız nəticələr onları buna vadar edir".

Qeyd edək ki, AVRO-2018-in final mərhələsinin təqvimində dəyişikliklər var. İlk turda istirahət edəcək millimiz fevralın 2-də qrupun sonuncu sətərdən gələn komandası - Fransa ilə görüşəcək. Ayın 4-də isə yığmamız 7 qat Avropa çempionu İspaniya millisini üz-üzə gələcək.

Qeyd edək ki, final mərhələsinin oyunları Lyublyanadakı "Stojitse Arena"da təşkil olunacaq.



Malayziya Qran Prisinin qalibi məlum oldu

Azərbaycan Həndbol Federasiyasında (AHF) idmanın bu növü üzrə XXV Azərbaycan çempionatına hazırlıqla bağlı tədbir keçirilib. Tədbirdə federasiya nümayəndələri, məşqçilər, idmançılar iştirak ediblər. Çempionatla bağlı videoçarxın nümayişindən sonra AHF-in birinci vitse-prezidenti Orxan Abbasov çıxış edərək son illər idman sahəsində, xüsusilə həndbolda qazanılan uğurlardan danışdı.

O, qeyd edib ki, çempionat dörd dövrdən ibarət olacaq və hər dövrdə beş oyun keçiriləcək. Cari ildəki ölkə birinciliyində oyunların sayı əvvəlki illərdən fərqli olaraq artırılıb. Eyni zamanda, həndbol üzrə Azərbaycan kuboku uğrunda yarışlar keçiriləcək. Ölkə kuboku yarışları iki mərhələdən ibarət olacaq. Birinci mərhələnin dekabrda başlanması, ikinci mərhələnin isə mart-

rışın ən sürətli oldu. Bu onun karyerasında ikinci qələbədir. Podiumun ikincisi sıralanma turunda 70-ci poulunu qazanan Luis Hamilton, üçüncü isə Ferstappenin komanda yoldaşı Daniel Rikkardo olub.

Hazırda yarış cədvəlinə 281 xalla Luis Hamilton liderlik edir. 247 xalla Sebastyan Fettel ikinci, 222 xalla Volteri Bottas üçüncüdür.

Ölkə çempionatına hazırlıq məsələləri müzakirə olunub

aprel aylarında keçirilməsi nəzərdə tutulub. Həmçinin mayın 9-dan 12-dək ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan həndbol turnirinin keçirilməsi planlaşdırılır. Yarışda yerli komandalarla yanaşı, digər ölkə klublarının da iştirakı gözlənilir.

Tədbirin sonunda yarışların püşkü atılıb.

rışın ən sürətli oldu. Bu onun karyerasında ikinci qələbədir. Podiumun ikincisi sıralanma turunda 70-ci poulunu qazanan Luis Hamilton, üçüncü isə Ferstappenin komanda yoldaşı Daniel Rikkardo olub.

Hazırda yarış cədvəlinə 281 xalla Luis Hamilton liderlik edir. 247 xalla Sebastyan Fettel ikinci, 222 xalla Volteri Bottas üçüncüdür.